



Kəfəru (كَفَرُوا) termini

I. Formal morfoloji quruluş:

Heca Yazılış	Qrammatik funksiya	Semantik funksiyası
kə- كَ	fel kökü – keçmiş zaman, 3-cü şəxs cəmdə	bağlama, bərkitmə, məna sabitliyi
fə- فَ	ikinci heca	fərqləndirmə, seçilmə, kodun aktivləşməsi
ru- رُوا	cəmlilik və keçmişlik şəkilçisi (واو+)	enerjini yönəltmə, görünmə, təzahür

II. Etimoloji paralellər:

Dil	Hecə	Forması	Mənası
Azərbaycan	kə	kəpək, kərimə, kirəmit	üydülmüş, bərkidilmiş, sabitleşdirilmiş quruluş

Dil	Hecə	Forması	Mənası
Akkad	kapāru	𐎲𐎠𐎺𐎠	örtmək deyil, "torpağa sabitləmək", "bərkidərək mühafizə etmək"
Şumer	ka	ağız, keçid nöqtəsi	semantik axının giriş/çıxış yeri

Nəticə: "kə-" hecası sistem daxilində sabitləyici, əlaqələndirici və "qapadıcı" funksiyaları daşıyır — lakin bu "örtmək" deyil, mənanın enerji mübadiləsindən çıxarılmasıdır.

III. Kod-semantik analiz

Kə-fə-ru-nun semantik kod səviyyəsində mənası belədir:

- **kə-** — bərkitmə, əlaqələndirmə, bağlama funksiyası; sözün, məna blokunun sabitləşməsi, enerji mübadiləsinin məhdudlaşdırılması, bloklanması;
- **fə-** — fərqləndirmə, seçmə, görünənlik vermə; məna bloku içində müəyyən funksiyaların vurğulanması;
- **ru-** — göstərmə, müşahidə və ya ifadə etmə; fərqləndirilən məna və ya enerji forması.

IV. Qurani Kontekst (əl-Bəqərə 6-7)

...عَلَيْهِمْ سَوَاءٌ كَفَرُوا الَّذِينَ إِنَّ

Ənənəvi tərcümə:

"Həqiqətən, kafir üçün fərqi yoxdur..."

Kod-semantik şərh:

"Həqiqətən, mənanı sabitləyib enerji mübadiləsinə bağlananlar üçün fərq yoxdur..."

Bu insanlar artıq semantic transformasiyaya qapalıdır. Onlar:

- əmnləşmə (yu'minun) prosesi ilə bağlantıda deyillər,
- onların məlumat konteynerləri (qulüb, sam', absār) artıq aktiv deyil, çünki onlara 'əl' artikli qoşulub → yəni bloklanmış, qeyri-interaktiv semantik substratlar halına gəliblər.

V. Nəticə:

"Kəfəru" — inkar etmək kimi sadələşdirilə bilməz. Bu söz:

- Semantik enerjini sabitləmək
- Məlumatın kod mübadiləsinə pozmaq
- Əlaqə bloklamaq
- Mənanı qəbul etməyən, lakin onu fərqli şəkildə sabitləşdirən struktura çevirmək

deməkdir.

Bu, ontoloji və informatik bağlanma aktıdır — inkar yox, semantik inertləşmə və blokləşmədir.

Burada Müəllif ilk dəfə bir qrupu onların xüsusiyyətləri ilə təsvir edir:

- الَّذِينَ يُؤْمِنُونَ — *alladhīna yu'minūna* "sabitləşmədə olanlar, sabitləşməni icra edənlər"
- وَمِمَّا رَزَقْنَاهُمْ يُنْفِقُونَ — *wa-mimmā razaqnāhum yunfiqūn* "və onlara verdiyimiz rizqdən pay verənlər"

3. Sətir 2:5

«أُولَئِكَ عَلَىٰ هُدًى مِّن رَّبِّهِمْ وَأُولَئِكَ هُمُ الْمُفْلِحُونَ»

«'Ulā'ika `alə hudən min rabbihim uva 'ulā'ika humu əl-muflihūna»

«Bu sözlər Rəbb tərəfindən strukturlaşdırılmışdır və onlar (fi'l - hərəkət, dinamiklik, etmək) dinamikliyin daşıyıcılarıdır»

- هُدًى (*hudā*) — məntiqi strukturlaşdırma.
 - رَبِّهِمْ (*rabbihi*) — qrammatika və strukturun tənzimləyicisinin keyfiyyətini bildirir (R-B-B)
 - الْمُفْلِحُونَ (*al-muflihūn*) — fi'l-dən, felin qrammatik kateqoriyası. Bu, dinamikaya malik strukturlardır, onlar "hərəkət edən", "mənanı ötürən"lərdir.
-